

**«Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı»nda nəzərdə tutulmuş və «Aqrolizinq» ASC-nin fəaliyyət dairəsinə aid olan tədbirlərin 30.12.2014-cü il tarixinə icra vəziyyəti barədə
MƏLUMAT**

Dövlət Proqramında təsdiq olunmuş				Tədbirin icrası ilə əlaqədar görülmüş işlər
S/s	Tədbirin adı	İcraçılar	İcra müddəti	
<i>1</i>	<i>2</i>	<i>3</i>	<i>4</i>	<i>5</i>
1.19	Aqroservis xidmətinin inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasından istifadə imkanlarının yaxşılaşdırılması məqsədi ilə aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi	KTN, İSN, Yerli İH orqanları	2011- 2015	<p>"Aqrolizinq" ASC günün tələblərinə cavab verən infrastruktura malik, ofis binası, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançaların, gübrə anbarlarının, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunan təmir emalatxanasının tikintisinə tələb olunan əsaslı vəsait qoyuluşu barədə məlumatları aidiyyəti dövlət qurumlarına təqdim etmişdir. Lakin 2014-cü ilə bu məqsədlərə maliyyə vəsaiti ayrılmamışdır.</p> <p>Qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə bölgələr üzrə məhsul istehsalçılarının Cəmiyyətin fəaliyyəti ilə bağlı tələbatlarının həcmi müəyyənləşdirilmiş, bu məqsədlər üçün 2014-cü ilə dövlət büdcəsindən ayrılmış 35.0 mln manat vəsaitinin istifadə istiqamətləri üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırılmış bölgüsü Nazirlər Kabinetinin 27 fevral 2014-cü il tarixli 54s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.</p> <p>Səhmdar Cəmiyyətin qarşısında yeni vəzifələrin qoyulduğunu və</p>

			<p>fəaliyyət dairəsinin genişləndiyini, məhsul istehsalçılarının kooperasiyalar şəklində birləşmələrini, ölkədə yeni əkin sahələrinin torpaq dövrüyyəsinə cəlb edildiyini və aqrar sektorun maşın-tractor parkının daha müasir kənd təsərrüfatı texnikaları ilə yeniləndirilməsinin vacibliyini nəzərə alaraq təsdiq olunmuş bölgüyə, əlavə kənd təsərrüfatı texnikalarının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinn və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə Prezidentin Ehtiyat Fondundan, dövlət büdcəsindən və dövlət büdcəsinin Ehtiyat Fondundan “Aqrolizinq” ASC-yə bu məqsədlərə ayrılmış 40,0 milyon manat büdcə vəsaiti və Səhmdar Cəmiyyətin təkrar istifadə vəsaitləri hesabına 2014-cü ilin hesabat dövründə 64.73 mln manat dəyərində 3681 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları alınmış və indiyə qədər onların 3457 ədədinin, o cümlədən müasir tələblərə cavab verən 492 ədəd taxılıyğan kombayn, 1085 ədəd traktor, 1880 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikalarının respublikaya gətirilməsi təmin edilərək böyük əksəriyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilmiş, Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli 884 nömrəli Sərəncamı ilə kənd təsərrüfatı texnikasına ehtiyacı ödəmək üçün Prezidentin Ehtiyat Fondundan Səhmdar Cəmiyyətə ayrılmış 8.0 mln manat büdcə vəsaiti hesabına Gəncə Avtomobil Zavodundan “Belarus” markalı traktorların alınması məqsədi ilə satınalmalar proseduruna başlanılmışdır.</p> <p>Müqavilə şərtlərinə uyğun olaraq kənd təsərrüfatı texnikalarının respublikaya gətirilməsi davam etdirilir.</p> <p>Hesabat ilində “Aqrolizinq” ASC tərəfindən yeni alınmış, aqroservis filiallarının istifadəsində olan və anbar qalığı da nəzərə alınmaqla 3883 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 589 ədəd</p>
--	--	--	--

			<p>taxılığın kombayn, 1336 ədəd traktor, və 1958 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları Səhmdar Cəmiyyətin rayon aqroservis filiallarının istifadəsinə və mülkiyyət formasından asılı olmayaraq 1929 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır.</p> <p>“Aqrolizinq” ASC-nin fəaliyyətinin təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri də lizinq fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsi və özəl aqroservis müəssisələrinin yaradılmasının dəstəklənməsidir. Burada Səhmdar Cəmiyyətə məxsus kənd təsərrüfatı texnikalarının fiziki və hüquqi şəxslərə lizinqə verilməsində əlavə güzəştlərin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin əvvəllər alınmış, yeni alınan , lizinqə verilən və lizinq yolu ilə satılan texnikaların dəyərində 40 faiz güzəştin tətbiq edilməsi təklifinin qəbul olunması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 273 nömrəli qərarına əsasən rəsmiləşdirilməsi öz müsbət rolunu oynamışdır. Belə ki, 2014-cü ilin hesabat dövründə 57.6 mln manat dəyərində 3345 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 217 ədəd taxılığın kombayn, 1307 ədəd traktor, 9 ədəd ekskavator və 1812 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları mülkiyyət formasından asılı olmayaraq 1929 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır. Təkcə cari ilin hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalçılara lizinqə verilmiş və ya lizinq qaydasında satılmış kənd təsərrüfatı texnikalarında 2013-cü illə müqayisədə 37.4 faiz, o cümlədən taxılığın kombaynlar üzrə 57.2 faiz, traktorlar üzrə 47.7 faiz, ekskavator və digər texnikalar üzrə 29.1 faiz, lizinq alanların sayında isə 33.6 faiz artım olmuşdur.</p> <p>Ümumiyyətlə, “Aqrolizinq” ASC tərəfindən 2005-2014-cü illərdə</p>
--	--	--	---

				<p>20985 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 1815 ədəd taxılıyğan kombayn, 6304 ədəd traktor və 12866 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları alınmış, indiyə qədər onların 20676 ədədinin gətirilməsi təmin edilmiş və 212.1 mln manat dəyərində 14564 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 527 ədəd taxılıyğan kombayn, 5241 ədəd traktor və 8796 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları 8415 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır.</p> <p>Digər tərəfdən, Səhmdar Cəmiyyət məhsul istehsalçılarından kiçik pay torpaq sahiblərinin, xırda ailə və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyalar şəklində birləşməsi və onlara aqrotexniki xidmətlərin göstərilməsini diqqət mərkəzində saxlamaqla yanaşı, bu birləşmələr nəticəsində günün tələblərinə çevrilən özəl aqroservislərin yaradılmasını da dəstəkləməkdə davam edir. Qeyd etmək kifayətdir ki, təkcə cari ilin hesabat dövründə Cəmiyyətin rayon aqroservis filiallarının istifadəsində olan 7.7 mln manat dəyərində 133 ədəd taxılıyğan kombayn, 100 ədəd traktor və 204 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları özəl aqroservis xidmətləri göstərmək məqsədi ilə 230 nəfər fiziki və hüquqi şəxslərə lizinqə verilmişdir və bu istiqamətdə işlər davam etdirilir.</p>
1.21	Toxumçuluq, tingçilik və damazlıq təsərrüfatlarının inkişaf etdirilməsi və onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi	KTN, İSN, Yerli İH orqanları	2011-2015	<p>Respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində əhalinin ət və süd məhsullarına tələbatını daha dolğun ödəmək, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının və damazlıq işinin səviyyəsinin yüksəldilməsinin vacibliyini nəzərə alan “Aqrolizinq” ASC hesabat dövründə tələbatın həcmi nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2014-cü il tarixli 537 nömrəli və 20 noyabr 2014-cü il tarixli 884 nömrəli Sərəncamları ilə Prezidentin Ehtiyat Fondundan Səhmdar</p>

			<p>Cəmiyyətə ayrılmış 23.5 mln manat büdcə və 9.33 mln manat təkrar istifadə vəsaiti hesabına xaricdən 32.83 mln manat dəyərində 11106 baş, o cümlədən 9900 baş Holştin-friz və 1206 baş Simmental cinsli damazlıq heyvanların və 5200 baş xırda buynuzlu (qoyun və keçi) damazlıq heyvanların alınması üçün müqavilələr bağlanmışdır.</p> <p>Cari ilin hesabat dövründə Səhmdar Cəmiyyət tərəfindən müqavilə şərtlərinə uyğun olaraq 927 baş Holştin-friz cinsli damazlıq heyvanların, 2526 baş, o cümlədən 1615 baş Saanen cinsli damazlıq keçilərin, 911 baş Asaf cinsli damazlıq qoyunların və 2013-cü ildə bağlanmış müqavilələr üzrə qalan 4.94 mln manat dəyərində 1991 baş Holştin-Friz cinsli damazlıq heyvanların və 0.57 mln manat dəyərində 710 baş Saanen cinsli xırda buynuzlu heyvanların (keçilərin) respublikaya gətirilərək dəyərində 50 faiz güzəştə 3 il müddətinə məhsul istehsalçılara lizinq yolu ilə satılmışdır.</p> <p>Qulluğun keyfiyyətindən və yem bazasından asılı olaraq birinci doğuşda 25-30 litr, ikinci-üçüncü doğuşdan sonra isə hətta 40-50 litrə qədər süd vermək qabiliyyətində olan bu heyvanlar respublikada heyvandarlığın inkişafına, həm də yerli heyvanların cins tərkibinin yaxşılaşdırılmasına müsbət təsir göstərməkdədir.</p> <p>Tədbirin icrası ilə bağlı “Aqrolizinq” ASC tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuş cins damazlıq heyvandarlıq komplekslərinin (aqrofermaların) yaradılması, komplektləşdirilməsi və lizinq qaydasında satışının təşkili bu məqsədlərə ayrılacaq maliyyə vəsaitinə uyğun olaraq həyata keçiriləcəkdir. 2014-cü ildə bu məqsədlər üçün Səhmdar Cəmiyyətə maliyyə vəsaiti ayrılmamışdır.</p>
--	--	--	--